

## UOT 323.28; UOT 327

AKİF MARİFLİ

Tarix üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyin Akademiyasının elmlər doktoru

programı üzrə dissertanti

akif.mariyli@gmail.com

Azərbaycan

## TERRORİZM VƏ MEDIƏ: QARŞILIQLI TƏSİR

*Açar sözlər: media, terror, terrorizm, təsir, məlumat, təhlükəsizlik, nəzarət, qorxu, akt, təşkilat*

### Giriş

Müasir terrorizmin yayılmasında və həmçinin qarşısının alınmasında mühüm amil kütłəvi informasiya vasitələrinin, o cümlədən elektron medianın inkişafıdır. Bir terror hücumu edildikdən sonra bütün dünyada oks-səda doğurur və bütün dünya ictimaiyyətinin diqqətini mətbuat vasitəsilə cəlb edir. Qəzet, radio və televiziya olmadan terroristlər bu cür diqqəti cəlb etmir və qorxu mühiti yarada bilmirlər və belə olan halda kütłəvi informasiya vasitələrindən istifadə etməklə terrora kütłəvi şüurun manipulyasiyası üçün bir vasitə yaratmış olur. Yaxud hər hansı bir terrorun qarşısını almaq və ya onun ağır nəticələri barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaqdə kütłəvi informasiya vasitələrinin və elektron medianın rolu müstənadır.

Terrorizm və media hər zaman bir-birləriylə qeyri-rasmi münasibətdə olan iki fərqli ünsüdürdür. Hər ikisinin də irəli sürdükləri mahsulun bir alıcısı var. Terroristlər diqqəti cəlb edir, ictimaiyyət tərəfindən tanınır, həkimiyət tərəfindən bir qüvvə kimi qəbul edilir və həkimiyət ilə dialoqa girir, eyni zamanda həkimiyətdən hörmət və legitimlik qazanmaq istəyirlər. Bundan əlavə, ictimaiyyəti onlardan xəbərdar etməyə, qorxu yaratmağa, gündəmdə qalmağa və qanuni əsas yaratmağa çalışırlar ki, burada əsas rol məhz medianın üzərini düşür.

Terror aktlarının əsas məqsədi medianın diqqətini cəlb etməkdir. Terrorizm mediadan istifadə edərək sosial cirkinlik yaratmağa çalışsa da, media da öz növbəsində reyting baxımından terror hadisələrini üstələyir və manipulyasiya materialı hazırlayıraq cənə mənzərələri manşeta çıxarırlar. Bununla da media özü üçün reyting və

maddi qazanc əldə edir. Hətta, demək lazımdır ki, mediada hadisələr dramatikləşdirilərək qan, göz yaşı və ağrı kimi iztirablı mənzərələrlə təsvir edilir. Nəticədə qorxu comiyiyət vurulur. Təessüf ki, bu cür pis hadisələr həmişə media üçün ən yaxşı xəbər olaraq görülür.

### Qarşılıqlı əlaqə

Müasir terrorun xüsusi "reklam" xarakteri və kütłələr arasında çoxlaşma yaymaq istəyi, həmçinin terrorun nümayiş təsirini maksimum sayda insanlara yönəltməkdə mühüm faktor mətbuatın inkişafı amilidir. Qeyd etmək lazımdır ki, ilk olaraq terror aktları taktik xarakter daşıyırı və onların əsas məqsədi bir şəxsin siyasi sui-qəsd olması və bütövlükda ahaliyə deyil, dövlətin hakim dairələrinə təsir etməsi idi. Bu gün terrorçuların əsas hədəfi TV ekranlarında işıqlandırılmasıdır.

Terrorizm-media dediyimiz münasibət simbiotik bir əlaqədir; yəni iki ayrı qrup, terrorizm və media qruplarının bir-birlərindən qeyri-rəsmi şəkildə faydalandıqları bir əlaqəyə osaslanır. Terrorizmə mübarizədə hadisələrin əsl canlı reallıqlarını formalasdırı və dəyişdirə biləcək əsas oyuncu məhz mediadır. Bu gün terror təşkilatları tez-tez hərəkatlarını medianın diqqətini çəkan bir şəkildə təşkil edirlər. Terror təşkilatları üçün media çoxlaşma atmosferi yaratmaq, investisiya və turizm sahəsindəki bir ölkənin iqtisadi nüfuzunu itirmək və dövlət qurumlarına inamı azaltmaq üçün təsirli bir yoldur.

Terroristlərə müsahibə vermek, çox vaxt bunu doğru hesab etməyən və medianın mürəkkəbliyini inkar etmək istəyi ilə həkimiyətə qarşı mübarizə aparan ictimaiyyəti şoka sala bilərlər. Terrorist Qrupları ilə ünsiyyətdə olan Bri-

gitte Nacos vəziyyəti aşağıdakı ifadələrlə ümumişdirmişdi: "Müsahibin terroru yaxud ona simpatiyasına qarşı sərt olub-olmaması fərqli etməz. Terrorcudan nüfuzlu medit nümayandaları tərəfindən müsahibə alınması və "ictimai müzakirələrə verdiyi töhfəyə dikkat yetirən biri kimi qəbul edilməsi sadəcə insani qanunu bir siyasetçi səviyyəsinə qaldırır" [5, 66].

Kütlüvi informasiya vasitələri, şübhəsiz ki, Britaniyanın keçmiş Baş naziri Margaret Thatcher məşhur sözlərində tez-tez "terrorun oksigenini" adlandırdılar bu məsləhənin mərkəzində dayanır. "Terror hücumları, tez-tez elektron media-nın və beynəlxalq mətbuatın dikkətini cəlb etmək üçün diqqətlə xoreografiya edilir. Tabii ki, terrorizm əsl qurbanları deyil, məhz onu izləyən insanlara yönəlib".

Terror aktının ilk anlarında media, əksər hallarda, dövlət orqanları kommunikiyasiya qurana qədər vətəndaşların üçün ilik məlumat mənbəyi hesab olunur. Buna görə də onların missiyası vacibdir: ABŞ-in Core Mason Universitetinin müütəxəssisi Frank Sesno-nun sözləri bu tərzədə ifadə edir: "aydın, daşıq, sürətli və müasiliyyətli məlumat" təmin etmək. Məqsəd votəndəslərə rəsmi xidmətlər (polis, füvqələdi həllar üzərə böhrən mərkəzi və s.) birləşdə və ya paralel olaraq təhlükəsizliyin təmin etməkdə kömək etməkdir [10, 8].

Terrorçular fəaliyyət seçimlərində uğur qazanmaq üçün media-yə üstünlük verirlər. Çünki hər şeydən avval, onların na qədər böyük və güclü olduqlarını içtimai rəyə nümayiş etdirmələri terrorçular üçün çox əhəmiyyətlidir. Şübhə yoxdur ki, bu, porositiykları qarşısında böyük bir mənəvi havaslındırıcı effekt yaradır. Bundan başqa, terror təşkilatlarının "düşmən" olaraq gördükleri kütlələrdən şübhə qorxu və vahimə yaradaraq bu çərəsizlik və ümidişlik mühitindən çıxmış niyyətlərinin olduğunu aydın məslədir. Digər tərəfdən isə bolqə də on vacib məqsəd cəmiyyətə bu təsirləri yaratmaq istəyidir.

İnformasiya cəmiyyətinin inkişafı xüsusi xidmət orqanları ilə terrorçular arasında mübərizədə yenidən kütlüvi informasiya vasitələri, qlobal şəbəkə, rəqəmsal texnologiyalar və s. vasitələr media terrorizminin həyatına keçirilməsində on son və ənənəvi mediadan məharətə istifadə

etməklə, hətta on kiçik terrorcu qrupların üstünlüyünü təmin etmiş oldu [8, 130-138].

Müstəqil media istənilən səviyyədə cəmiyyətin hayatındə müümən rəl oynayır. Nəzarətdən azad olmaq, müayyən bir hadisə haqqında obyektiv məlumat örtürmək, bir vəziyyətdə insanların xeyrinə, digərində isə zararına xidmət edə bilər. Belə ki, terrorçuların elində silah olmaq, qanaxma və siddət yaymaq, sosial sabitliyin pozulmasına, millətlərlərə münəaqışların, həmçinin cəmiyyətdən dağdırıcı hadisələrin (depressiya, dövlətə etinəsizliq və s.) töhfə verməsi-nə səbəb olur.

Bu proseslər təkcə müasir cəmiyyətlərin globallaşması və informasiyaladırılması, məlumat örtürüləşməsinin yeni yollarının ortaya çıxmasisi və yayılması ilə deyil, həm də demokratianın inkişafı ilə dəstəklənir. Bu paradoks, insan hüquq və azadlıqların riyat olunması, media-yə nəzarətin olmaması, şəxsi hərəkatın mədaxilə edilməməsi və demokratik rejimlər üçün əsas olan digər prinsiplər media terrorizminin inkişafı üçün mübünt zəmin yaratması ilə izah olunur.

Media terrorizmi, xüsusilə terror aktının birbaşa qurbanlarına təsir göstərmir, o, içtimai şüra manfi təsir göstərdiyi üçün xüsusilə təhlükəlidir. Media terrorizmini cəmiyyətin hər bir üzvünün ehtiyaç duyduğu sabitlik və təhlükəsizlik hissini məhv edir. İnsanların zehindəki bir ziddiyət (daxili balansızlığı) səbəb olan media terrorizmini cəmiyyətdə xarici dayışıklılıqda zəmin yaradır. Bunlar dövlət aparatına təzyiq, millətlərlərə münəaqışlar, depressiya və s. kimi xarakterət etmək olar.

Üstəlik, dövlət nəzarəti tətbiqi – rabita istifadəsinə, inforasiya axınlarına nəzarət, media fəaliyyəti və s. nəinki problemi həll etmir, ham də bu, ölkədə demokratianın gələcək inkişafını şübhə altına alır və daha da dərin manfi təsira səbəb olur. Belə olan təqdirdə, cəmiyyət təkcə təhlükəsizlik hissini deyil, azadlıq hissini da itirir. Burada nəzarət qorxu yaradır ki, bu da təkcə terrorçuları qorxi deyil, ham də dövlətə qorşdır. Üstəlik, əksər hallarda dövlətdə qlobal nəzarət sisteminin yaradılmasının böyük sərmaya tələb edir. Bu vəsait dövlət büdcəsindən ayrıılır, buna görə xərclərin digər sahələri – bir qayda olaraq, sosial (sosial təminat, səhiyyə, təhsil və s.) əziziyət çəkir. Bu proses problemi dəha-

nırlaşdırır. Media terrorizmi təsirindən cəmiyyətin təhlükəsizliyini təmin etmək hər bir insanın təhlükəsizliyini təmin etməkdir. Buna yalnız texniki vasitələrə (məlumat ötürmə vasitələri, internet məskənina və s.) nəzarət etməkla nəolmaq mümkün deyil.

Digər tərəfdən, KİV-lərin terror münasibətədə məlumatların mösuliyyəti və vətənpərvər şəkildə, dövləti dəstəkləyərək yayılmışmasını təmin edərsə, noticoda cəmiyyət bir araya galaraq ümumi təhdidlər və terrorizm qarşısında birləşər, bir terror təşkilatına silahi atmasına təzyiq edə bilər. Möslən, 12 mart 2004-cü ilə Madrid küçələrində terrorizmə etiraz edən bir milyondan çox insan ETA-nı törksilər etməyə məcburi etdi [3]. Media və terrorizm kontekstindən on çox diqqət çəkan mövzular terror hadisələri baradə məlumat verən jurnalistlərin bu hadisələri necə təsvir etməsi, şərhçilərin və köşə yazarlarının ifadələrinin necə qurmaları və terrorla əlaqəli hansı fikir və ya göründürülərin dəfələrlə vurğulaması, xəbərlər, tarazlıq, obyektivlik, daqiqlik və s. Bundan başqa fərqli ölkələrin KİV-nin eyni terror hadisəsinin necə təsvir etməsi, terror aktları çərçivəsində xəbərlərin necə qurulması, terror hadisələri ilə bağlı xəbərlərin cəmiyyətə necə təsir etməsi kimi məsələlər də mahz medianın qarşısında duran prioritet məsələlərindən.

Türkəyi tədqiqatçı Hüseyin Bilir "Terör, Mediya və Dövlət" adlı əsərində terrorizmdən istifadə olunan dilin işləşibin vacib olduğunu və terror aktlarını tərdənlərin şəxsiyyətlərinin qurulmasına nə dərəcədə təsirli olala biləcəyini vurğulayaraq dilin istifadəsinin vaciblığını vurğulamışdır. Bilir, terror təşkilatlarının medianın reportaj funksiyasından istifadə etdiyini da vurğulayaraq terrorun mediadan bir alət kimi istifadə etdiyini qeyd etmişdir [2, 53-67].

#### Qarşılıqlı təsir

Media terrorizminin içtimai şüra yönəlslik manfi təsirinə qarşı mübarizə aparmaq üçün, terrorçuların elində olan, hədə-qorxu, həbələ, könnüllə və ya macburi vəsiti, bir sözə, media-yə təsir göstərən əsas metoddan başlamalı lazımdır. Bu da öz növbəsində vətəndaşın məlumatlığını, terrorizmin soboblarını, digər millətlərə sadıqlığını, etiqadlarını, adətlərini, media savadını düzgün təmin etmək (məlumat axınlardan istifadə edərək özünü idarə etmək cəhd-

lərinə qarşı durmaq bacarığı), o cümlədən, dövlətə güvən və digər bu kimi komponentlər cəmiyyəti qorumaq üçün bir sistem qurmağa kömək edəcəkdir.

İndi isə praktiki nümunələr keçə bilerik. XX əsrin ikinci yarısının silahlı qarşılardaları asimetrik münaqışa kimi təsnif edilir, bu da iki qeyri-bərabər tərəfin mübarizəsi deməkdir. Üstəlik, birinin gücü eyni zamanda ziifliliyi da göstərir. "Asimetriya" – amerikalı stratəq Stiven Metzə görə, rəqibdən fərqli və öz üstünlük-lərindən maksimum istifadə etmək, düşmənin əziz cəhətlərindən faydalanañaq, və əzində təşəbbüskar olmaq və ya daha çox hərəkat azadlığı alıb etmək üçün istifadə edilən təşkilatlanma və düşüne təzidir [7, 1-2].

Asimetrik mübaribənin zoif iştirakçısı, ciddi silahları olmadığından milli və mədəni simvolların məhv edilməsi (Nyu-Yorkdakı okiz qüllələr), gözlənilməz terror əməliyyatları və media vasitəsilə içtimai rəsədetə kimi vasitələrə əl atmaq məcburiyyətində qalır. Milli rəmziyələrin məhv edilməsi ciddi itki və ya strateji natiçələrə səbab olıbilməz, ancaq cəmiyyətin monovü və psixoloji vəziyyətinə əhamiyyətli dərəcədə təsir göstəracakdır. Buna görə də, media vasitəsi ilə terrorizmə qarşı mübariza və yeni görünütürələrin yaradılması çox vacibdir.

Misal olaraq qeyd edilə bilər ki, media faktları və dram ilə maraqların və terrorçular bütünləşdirən tətbiyətə hazırlıdır. Bu halda hər iki tərəfin maraqları təmin olunur. Məntiqi bıralı sual məydənə çıxır – agar dövlətlər terrorizmə qarşı mübaribədə qalib galmak istayırsa, burada içtimai rəyi formallaşdırın osas silah mediadır, onda terrorçuların dağdırıcı hərəkətlərinin psixoloji cəhətdən yarımçıq üçün külli və inforasiya vasitələrinin köməyi ilə necə zərarsızlaşdırılmalıdır?

Araşdırıcılar göstərir ki, tədqiqatçıları terrorçular üzərində qolubo barədə sual verdikdən sonra bu qələbənin mümkinlülüyü şübhə edilir. Digər tərəfdən, terrorizm bir fenomenidir və müayyən bir qrup insanlar deyildir. Bu o deməkdir ki, media məkanında bu fenomen qeyd edildiyi müddətə mənəvəd olacaqdır. Tədqiqatçılar, məslən, terrorçuların adlarını bu problemin həlli yollarından biri kimi onları gizlətmək və görürər. Möslən, 11 sentyabr terror hücumundan sonra böyük televiziya kanallarının

(ABC, CBS, NBC, CNN, Fox News) müxbirlərdən Osama bin Laden və silahdaşlarının ifadələrinin yayımının məhdudlaşdırılması istenilmişdir.

### Media terror hadisələrində bir vəsiat ki mi

Nəzərə almaq lazımdır ki, terrorçuların mesajlarında açıq təşviqdən kodlanmış mesajlar qədər hər şey ola bilər. Burada təhlükəsizlik və məlumat azadlığının ziddiyəti kimi bir problem qarşılaşır. Bu həm ərazi təhlükəsizliyini, həm də cəmiyyətin mənəvi sağlamlığını nəzərdə tutur. Terrorizm qarşı mübarizədə ilk təhlükəsiyi təmİN etmək məqsədi həkumət ekstremist təbəbirlər - senzuraya gedə bilər. Lakin demokratik psixologiyaya görə, faktların qarşısını almaq vətəndaşların məlumat almaq hüququnu pozur [6, 123].

Buna görə də, terrorçular və onların hücumları barədə mediadə məlumatların yayılmasına tamamilə məhdudlaşdırmaq mümkün olmadığından, yuxarıda göstərilən terrorçuların terror məqsədlərinə çatışmasında kömək etməyən, lakin hadisələrin adekvat qavramyışının formallaşmasına kömək edəcək xüsusi qaydalar hazırlamaq lazımdır.

Mediyanın vəsiqəciliq funksiyalarını hansı məqsədlə yerinə yetirdiyini müəyyənləşdirdiyimiz zaman başqa bir sual yaranır. Mıxəlifat mediasi nəzərdə tutulursa, həmisi həkumət qarşı çıxmak üçün bər bohan axtaracaqlar. Əgər media neytraldırırsa və ya həkumətə sadıqdırırsa, onda yalnız həkumətin müsbət imicini pozmayan faktlara muraqlanırlar. Anejt bütün hallarda, media terrorçuların zorakılıq aktlarını görə masuliyət daşılmırsa, həmçinin hadisələr canlı yayılmışın və terrorçuların ifadələrinin qeydləri yarılmışa belə, yənə də mediada danışılacaq. Onların hərəkətləri diqqət mərkəzində olacaq.

Bütün terror aktlarında ortaq məqsədlər var. "Diqqəti cəlb etmək" və "səsini eştiridəmək" bu hədəflərdəndir. Əlbəttə ki, "terrorizm" həm də fördərlər və genis kütlələri qorxutmaq məqsədi daşıyır. Çünki terrorun əsas hədəfi suverenliyi, idarə etdiyi münasibətləri hückum etdiyi qaydada sarsıtmadır. Buna görə hər bir terror aktı özünün verdiyi suverenliyə qarşı olan "düşüncələrini" izah etmək, həmçinin "gündüncü" göstərmək istəyir. Bu baxımdan hər bir

terror aktı həm də içtimai münasibətlər baxımından "tabliğat" hərəkatıdır. Bu tabliğat fəaliyyətinin üç məqsədi var. Bir tərafından hückum etdiyi suverenlik münasibətlərinin minimuma endirmək, mağlub etmək, digər tərafından bu suverenlik əlaqəsi daxilindəki hədəfləri qorxutmaq və nəhayət tərafdarlarına "mənəvi ruh" vermekdir. Məhz bu üç hədəfə yalnız KİV vəsiatlısı nail olmamışdır. Bu sababdan, qaçırmaya, girov götürmə, təyyarənin qaçırlıması kimi terror aktlarının əksəriyyətində terrorçuların "mesajları" ni içtimailəşdirmək və aksiyaya son qoymaq üçün təklif olunan şartlara arasında media bincini yeri tutur. Bu zaman terrorizmə qarşı mübarizədə ilk növbədə küləvi informasiya vəsiatlarının faaliyyəti gündəmən gelir. Burada KİV-nin hadisələrin gedisatına həssas yanaşması, mübarizə metodlarının düzgün aparılması baxımdan zoruri məsələlərdəndir. Belə ki,

Birinci, hadisə na qədər böyük olarsa, qorxunun da miqyası cəmiyyətdə geniş olar.

İkinci, terrorçuların gücü na qədər sıfır ilərə, bu qorxu və davamlılıq da bir o qədər uzun çəkar.

Üçüncüsü, hückum edilən hədəfin fəlsəfi və ideoloji asaslarını na qədər təngqid edilsə, terror aktı bir o qədər özüne nüfuz qazanır.

Bu ümumi prinsipləri nəzərə alaraq, terror aktı ilə içtimaiyyəti mərifləndirme vəzifəsi ilə qarşılaşan küləvi informasiya vəsiatlarının qarşısındaki dilemmələr bütün çılpaqlığı ilə ortaya çıxır:

Bu, əgər hadisəni əvvəlkindən daha böyük edirəsə, terrorizmə xidmət etmiş olacaq və əgər olacağındañ kiçik olsa, funksiyasını yerinə yetirmədiyi vəziyyətə düşəcəkdir.

Terroristlərin düşüncələrini xalqı çatdıraraq, terrorizmə kömək edər, etməzə, xalqı maarifləndirme funksiyasını laqçadıq edər.

Balkə də terrorun ən böyük təhlükəsi və ziyanı budur: Hədəfini özüne bənzər üsullardan istifadə etməyə məcbur etmək onun sosial münasibətlərinin tamamilə pozulmasına səbəb olur.

Mediaya nəzarət terrorizmə mübarizədə an təsirli silahlardan biridir. Tarixdə Hitler, Stalin və Mao kimi diktatorlar tərəfindən bu cür metodlardan istifadə edilmişdir. Açıq və demokratik cəmiyyətlərdə isə mediaya yönəlmış

ləzziq üsulları ilə terrorizmə mübarizə aparmaq mümkün deyil.

Dövlət qurumlarının ümumiyyətlə media və gözləntiləri aşağıdakı kimi sıralana bilər:

- Dövlət siyasetini dəstəkləyən medianın zəruriyi, yəni KİV həmişə qurulmuş siyasi həkimiyətlə bağlı olmalıdır.
- Terror hadisələrinin baş verdiyi andan etibarən media sırfətən gündəmən gəlir və hadisənin siddətdənən uzaqlaşır;
- Terroristləri asır liderlər və ya qəhrəman kimi deyil, cinayətkar kimi təqdim etmək;
- İctimaiyyəti çaxnaşma havasından uzaqlaşdırmaq;
- Media dominant və ya geniş yayılmış mənəvi və siyasi dəyərlərə qarşı çıxmamalıdır.
- Dövlət orqanlarına bu işdə dəstək olmaq, dövlət üçün mübarizə faaliyyətini təqnid etmək və natiqdə dövlətin institutional imicini zaiflətməməlidir [1, 21-44],
- Sənəza praktikişti bu prinsiplərin etibarlılığını təmin etmək üçün qanuni və əsaslıdır.

• Rəsmi siyasetdən xoş olan möqama qarşı yolverilməz hückumlar, həmçinin mənəvi qaydalarla əməl edilməməsi cinayət əməlləridir.

• Rabitə vəsiatlarının xüsusi mülikiyət yarın bu şərtlər uyğun olduqda qəbul edilsə bilər.

• Digər tərafından, sadaladıqlarımızın tam əksinə olaraq, terrorçuların mənafeyinə xidmət edərək cəmiyyəti terrorə səsləyən qara mediasın faaliyyətinə əngəlləmək və bu sahədə anti-terror mübarizə ilə bağlı içtimaiyyətin mərifləndirilməsi istiqamətində təbliğat xarakterli yazarlar dərc etmək.

Ümumiyyətlə, medianın baş verənlərə görə ilk növbədə müsiləyyəti olmasa da, şüursuz terror xəbərləri terror təşkilatlarına töhfə verir və bu şüursuz jurnalistikə də medianın işini çətin vəziyyətə salır. Medianın nə etməsi, terror təşkilatının tamamilə təbliğ etməyin bir şəkildə içtimaiyyətə məlumat vermək vəzifəsinə yerinə yetirəməkdir. Lakin unutmaq lazıim deyil ki, bütünlüklər tək "peşəkar jurnalistikən etik prinsipləri" ilə deyil, hər bir media kanallının "ideoloji meylləri" ilə müəyyən edilir. Media, terror əməliyyatları zamanı xüsusun girovlarının qorunmasına və ya təhlükəsizlik qüvvələri əməliyyatlarının təhlükəsizliyinin təminatı üçün

məlumatların yayılmasının principini qoruma və bunun mənfi təsiriini minimuma endirmə üçün məlumat vermek hüququnu və vəzifələrini balanslaşdırmağı bacarmalıdır. Bununla belə, jurnalistik etikası "insanlıq duyğusunu" tələb etə də, bu, jurnalistikən vacib funksiyasını poza bilməz, bədən cəmiyyətin əhval-ruhiyasından və ya hakimiyətin əmərlərindən qorxmadan içtimai maraq mövzuları barədə məlumat vermek imkanlarını balanslaşdırır [9, 29-30].

Terror aktları barədə məlumat verməyin mənfi nticicələrini aşağıdakı kimi sadalamaq olar:

- Terroristlər fikir bildirmək üçün bir mühit hazırlayaraq dövlətin nüfuzunu surşutmaq.
- Terror aktının digər qruplar və ya şoxşələr tərəfindən xəbərlərə məruz qalmamasını təqidi.
- Terror aktı bitməsə, təhlükəsizlik qüvvələrinə meydana oxumaq girovların hayatınə təhlükə yarada bilər.
- Terror aktı davam edərsə, qərar verənlərə mənfi təsir göstərə bilər.
- Xəbərləri tez-tez təkrarlamış terrorçulara əhval-ruhiyası vero bilər.

Məlumatların sərt şəkildə işlənməsi, məsələn, simvolik bəhrani idarəetmə, cəzibə və empatiya, media və xüsusun TV xəbor lövborları və "tweeter"lər içtimai rayı də inandırmaq üçün xüsuslu vasita hesab olunur. Onların tonu və sevädilər sözlər və görünürlükələr yalnız çaxnaşmanın qarşısını almağa kömək etmir, həm də içtimaiyyətin şüurunda hückumların günahkarları ilə əlaqəli olan şəxsərlər və ya qruplara qarşı qisasın qarşısını alır.

### Nəticə

Qeyd etmək lazımdır ki, 11 sentyabr hückumlarında terrorçular hər iki təyyarəni cyni andan da vura biləcəkləri təqdirdə, onlar ilk təyyarədən sonra gözlödilər və media hadisəsi ölkənin hər yerdində canlı yayılmasına qədər ikinci təyyarəni vurmışdır. Bu nümunədə, terror təşkilat, xəbəri təqdim etmək istəyən media üzərindən idzhamlı bir səs-küy yaratdı. Lakin, 11 sentyabr terror hückumlarında, həmçinin 2009-cu ildə Fort Hudakı hückumundan, 2010-cu ildə Tayms Meydanında bomba qoyulmasına cəhdən sonra ABŞ-in daxilindəki təhdidlərə diqqətin artması ilə ABŞ hökuməti 2010-cu ildə zoraki ekstremizmə

garşı yönəlmis səylərinə artırdı. Burada əsasən, sosial medianın gücündən və düzgün idarə olunmasından məharətlə istifadə edərək, cini zaman da, Əl-Qaidənin əsasını xeyli zəiflətdi və tamamilə zərarsızlaşdırıldı. Cəmiyyətdə Əl-Qaidəyə qarşı sonşuz nifrot hiss yaratmağa nail oldu [4, 45]. Bu vəziyyətdə ağla gələn ilk şey medianın möhdudlaşdırılması və senzurunun tətbiqi on plana çıxıq. Ancaq əvvəldə də qeyd edildiyi kimi, azad media demokratik cəmiyyətlər üçün uyğun olmayan bir şəydir. Çünkü, medianin azad olmasına, bəhə hadisələrin fəsادlarının ölçütçü olmaması şəkildə daha da artırır. Lakin, mətbuat azadlığının konstitusiya təminatı olmadan, informasiya və rəbəti azadlığına dair qanunu tənzimləmələr olmadan, mətbuat istənilən möhdudluyyət ümumiyyətində medianın demokratifikasiyası rolunu yerinə yetirməsinə mane olan birtərəfli yanışmadır.

Lakin bundan əlavə, terror xəborlarının müsbət nəticələri aşağıdakı kimi xarakterizə etmək olar:

- Media verdiyi xəborlər vasitəsilə cəmiyyətin məlumatı azadlığını ləmin edir.

- Hadisələrdən sonra dövlətə və təhlükəsizlik qüvvələrinə qarşı yaranma biləcək əsassız söz-söhətlər, dedi-qodular və s. tabliğat işləri bloklanır.

- Mediannın konstitusiya hüququna olan azadlıq prinsipini yerinə yetirir.

- Bu görüntüləri izləyən vələndəşlərin təhlükəsizlik qüvvələrinə qarşı inam hiss yaranma bilər.

Terror hadisələrinin mediada yayılanmasına müsbət tasvirlərindən biri budur ki, xəbor alan külliələrin cini düşüncə və hissələri yaşamaları nəticəsində bir birləşmeydən galmasıdır. Unutmayaq ki, müasir cəmiyyətdə dünya təkcə məlumatı sahib olana deyil, onu düzgün təqdim etməyi və şərh etməyi bilənə məxsusdur.

### Ədəbiyyat siyahısı

1. Avşar, Z. (2002). "Terör Haberleri ve Medya", Polis Bilimleri Dergisi, C. 4, Sayı: 3-5, s. 21-44.

2. Bilir H. Terör Medya ve Devlet, İstanbul: Kültür Sanat. 2009. 175 s.

3. Bombs were Spanish-made explosives. Millions pack Madrid's streets. Saturday, March 13, 2004 Posted: 0701 GMT (1501 HKT). // <https://edition.cnn.com/2004/WORLD/euro-pe/03/12/spain.blasts/>

4. Brian A. Jackson, Ashley L. Rhodes, Jordan R. Reimer, Natasha Lander, and etc. Practical Terrorism Prevention. Reexamining U.S. National Approaches to Addressing the Threat of Ideologically Motivated Violence. Homeland Security Operational Analysis Center (HSOAC), 2019, 335 p.

5. Brigitte L. Nacos. Terrorism and the Media: from the Iran hostage crisis to the World Trade Center Bombing. USA, Columbia University Press, 1994, 107 p.

6. Magri P. Digital Jihad Online Communication and Violent Extremism. (edited by Francesco Marone). Italy, Milano, Lcdizioni Ledi Publishing. November 2019, 156 p.

7. Metz St. and Johnson V.D. Asymmetry and U.S. Military Strategy: Definition, Background, Strategic Concepts (Carlisle Barracks, PA: Strategic Studies Institute, US Army War College, 2001), 30 p.

8. Muftuler-Bac M. Information Societies, New Terrorism: Its Impact on International Politics [Electronic Resource] / Meltem Muftuler-BAC // Uluslararası Hukuk ve Politika. – 2007. – Cilt 3, №:9. – p.130-138

9. Terrorism and the media: a handbook for journalists. Published by the United Nations Educational, Scientific and Cultural Organization. Paris 2017. 110 p.

10. U.S. House of Representatives, Combating Terrorism: The Role of the American Media. U.S. Government Printing Office. September 15, 2004, Vol. 4, 72 p.

### Summary

Akif Marifli

### Terrorism and media: interaction

The article is dedicated to the relationship between the media and terrorism. It highlights the interaction between terrorism and the media as two distinct elements that have always been inextricably linked. Interesting findings of Western researchers were considered and the essence of the issue was analyzed. Mostly explained, differences between studies. The article focuses on how terrorists turn to the media to prove their presence in society and gain a foothold, and how to make the most of modern media. One of the urgent and painful problems of the time is that terrorists prefer the media to succeed in their choices. At the same time, the article provides an interesting analysis of the different approaches of relevant researchers to the issue. The topic of the article is very relevant, as it is sensitive both locally and globally.

**Keywords:** media, terror, terrorism, influence, information, security, control, fear, act, organization

### Резюме

Акиф Марифли

### Терроризм и медиа: взаимодействие

Статья посвящена взаимосвязи медиа и терроризма. В нем подчеркивается взаимодействие между терроризмом и средствами массовой информации как два отдельных элемента, которые всегда были неразрывно связаны. Были рассмотрены интересные выводы западных исследователей и проанализирована суть проблемы. В основном объясняются, различия между исследованиями. Статья посвящена тому, как террористы обращаются к средствам массовой информации, чтобы доказать свое присутствие в обществе и закрепиться, и как максимально использовать современные средства массовой информации. Одна из насущных и болезненных проблем того времени заключается в том, что террористы предпочтительнее, чтобы медиа преуспели в своем выборе. В то же время в статье представлен интересный анализ различных подходов соответствующих исследователей к данной проблеме. Тема статьи очень актуальна, так как она чувствительна как локально, так и глобально.

**Ключевые слова:** медиа, террор, терроризм, влияние, информация, безопасность, контроль, страх, действия, организация